

Qardaşlığın, dostluğun yadigar adımı: VAQİF İSRAFILOV

Neçə illər öncəsi, həmkarım, dostum deyə biləcəyim, ailəlikcə tanışdım Vaqif müəllimin - "Azərbaycan Dilçiliyi" kafedrasının dosenti Vaqif İsrafilovun 60 yaşı tamam olur. Biz isə onu lap əvvəldən, qaynar gənclik illərindən ciddi, kamil bir şəxsiyyət olaraq tanımışdıq.

Vaqifin tələbəliyi, universitet illəri də yadımdadır; intizamlı olması, əməksevərliyi, ədəb-ərkanı... hamısı dünən olubmuş kimi gözlərim öünündədir. Elmi araşdırılmalara həvəsi, meyli tələbəyəkən hiss olunurdu. Lakin bu yol asan, kəsədən keçilən hamar yol olmadı ondan ötrü. Universiteti fərqlənmə diplomu ilə bitirən Vaqif əvvəlcə təyinatı üzrə orta məktəbdə işlədi; fitrətən müəllim olduğunu da elə əmək fəaliyyətinin ilk illərindəcə bildirdi: həm məktəb kollektivi, iş yoldaşları, dərs dediyi şagirdləri və valideynləri... hər kəs onu mədəni, mərifətli, ləyaqətli bir müəllim kimi tanıdı.

Bundan sonra tale yolları onu təkrar doğma universitetə gətirib çıxardı. Vaqif müəllim "Azərbaycan dağları və çayları adlarının Gürcüstan areali" deyə çox cəsarətli bir elmi araşdırırmaya girişdi. Bu istiqamətdə apardığı araşdırımların arasını heç kəsmədi, nə də yorulub bir an geri durmadı. Sanki bu sadəcə elmi tədqiqat mövzusu deyil, vicdanı bir vəzifə, boynuna götürdüyü borc idi.

On səkkizinci əsrin ortalarında Gürcüstanın idarəsinə girən Azərbaycan torpaqları olan qədim Borçalının ta qədim zamanlardan möhtəşəm bir tarixə malik olduğu və Türklərə: Hunlara, Buntürklərə, Barsillərə, Bulqarlara, Xəzərlərə, Oğuzlara, Qırçıqlara, Qarapapaqlara əzəli məskən olduğu məlumdur. Bu, qədim Türk torpaqlarında əzəli, qatqısız Türk tarixinə qarşı yaxın zamanlarda gedən məkikli işləmlər ağır nəticələrini verməkdəydi.



Bir az da nisgilli keçmişinə, tarixinə baxılsa, Gürcüstanın tərkibindəki Borçalı qəzası 1929-cu ildə ləğv edilərək üç rayona böllündü və indiyədək saxlaya bildiyi adlar get-gedə gürcüləşdirildi: Borçalı Marneuli ilə, Lüksemburq (əvvəlki əsil adı Çörük Qəmərli) Bolnisi ilə, Başkecid Dmanisi ilə əvəz olundu. Gürcüstanın müstəqillik dövründə isə məsələ daha da mürəkkəbləşərək bu rayonların əsasında Kvemo-Kartli quberniyası halında təmsil olunmağa başladı.

Araşdırımlar göstərir ki, Gürcüstandakı türk kökənlə yer adlarının dəyişdirilməsi prosesi Bolnis (Bolnisi) bölgəsindən başlayıb. Özündə böyük tarixi-mədəni dəyər saxlayan: Abdallı - Abdəlo, Qoçulu - Çapala, Cəfərli - Samredo, Mığırlı - Vanati, İmırhəsən - Savaneti, Aşağı Qoşaklısə - Kvemmo Arkvani, Muğanlı - Farizi, Kolagir - Surtava, Daşlıqullar - Muxrani, Həsənxocalı - Xidisquri, Əsmələr - Mskneti... kimi süni əvəzləmələr aparılıb. Bunlar hər birimizçin ağırlı məsələlərdir. Vaqifi bu mövzunu seçməyə həmin ağrı səbəb olub. Səni ağrıdan mövzdən kitab bağlamaq, iş yazmaq, səni incidən məsələdən bəhs etmək, danışmaq... Dərinə getsən görərsən ki, bu vicdan işidir, qeyrət işidir, sadəcə elmi iş deyil.

Gürcü millətçiləri bu yerli sakinlərin milli-mənəvi dəyərlərini görməzlikdən gəlməklə yoxa sayaraq, türklərin ana vətən adlarını də "tarixdən silməyə" başlamışdılar. Qədim Türk yer adlarını ya tamamilə dəyişir, ya da gürcüləşdirirdilər, yəni bu yerlərdən Türkün ayaq izlərini pozub silməyə çalışırlılar. Bunlardan bəzi nümunələri diqqətinizə təqdim etmək yerinə düşərdi: Alget - Budyonovka, Anaxatır çayı - Maşavera, Ambarlı - Qanaxleba, Azgilan - Kakiani, Babakışılər - Musopriani, Boğazkəsən - Tikispirt, Candar - Sida, Cələyir - Qora, Daşlı qullar - Equuta, Dəmir bulaq, Diriyal dağı -

Trialeti, Goyəc - Kveşti, Yaş dağları - Cvaxeti, Uzun dərə - Qamarcveba, Otluq - Kldiani, Qələmçi - Qantiadi, Baş keçid - Dmanisi... Baxın, zərbənin ağırı yenə də tariximizə, tarixi həqiqətə dəymışdır. Kimsə bunu adı hal hesab etməsin, çünki yer adı deyil təkcə dəyişən, tariximiz, kökümüz, izimiz dəyişir həm də. Təəsüf ki, illərlə bu məsələyə biganə seyrçi mövqeyində durub qalmışdıq. Bizi agrıdan bu kədərli faktlar, hətta bizim dərsliklərə, ensiklopediyalara, nəsillər tərbiyə edəcək elmi qaynaqlara da "beynəlmıləlcilik" təzahürləri olaraq düşmüdü.

Vaqif müəllim bu mövzuda təkcə dissertasiya müdafiə etməklə, dönə - dönə yazmaqla qalmamış, dəfələrlə ölkə daxilində və xaricdə keçirilən Beynəlxəq elmi konfrans və elmi simpoziumların iştirakçısı olmuş (Türkiyə, İranda, Rusiyada və s.), maraqlı məruzələr etmiş, məqalələri nüfuzlu xarici və ölkə elmi məcmuələrində dərc olunmuşdur. Vaqif müəllim "Azərbaycan dilçiliyi" kafedrasında çalışır və tələbələr onun dilçilik fənninə aid program və metodik vəsaitlərindən istifadə edirlər. İndiyədək bir neçə namizədlik dissertasiyasının opponenti, magistr dissertasiyasının rəhbəri olmuşdur. Müdirklərdən biri deyib ki, mənə bir hərf öyrədənin köləsi olaram. Vaqif müəllim o şərəfli peşəni ucaldan, şərəfinə şərəf qatan bir müəllimdir. Səbirli, təmkinli, həyatsevər, nikbin.

Xanımı Şəfəq də bizim universitetin yetirməsidir və hər ikisi təyinatla Cəlilabada işləməyə gedəndə mənim qardaşım ilə bir məktəbdə işləmişdilər, dost olmuşlar. Nə qədər maraqlı görünür ki, Vaqifin böyük qardaşı və gəlinləri ilə mən dost-rəfiqə olduğum kimi bu ailənin kiçik oğlu Vaqif və ailəsi də qardaşılıqla yoldaş, həmkar olmuşlar. Çox gözəl səmimi bir ailəsi var; uşaqlarına da yaxşı təhsil verib, hər şeydən əvvəl onların da saf, təmiz bir əqidədə yetişmələrinə çalışıb. Vaqif çox zəhmətkeş bir insandır: alimliyi, müəllimliyi ilə yanaşı ictimai işlərdə də fəallıq göstərir: 2,3,3-cü çağırış Binəqədi rayonu Bələdiyyəsi üzvü seçilmişdir. Bu gün də həmin Bələdiyyədə daimi komissiya sədridir.

Vaqif və ailəsi ilə məni daha möhkəm bağlar bağlamışdır. Mən universitetdə Vaqifin çox cavan-kən dünyasını dəyişmiş qardaşı Əli, gəlinləri Növ-

bar ilə bir yerdə oxumuş və dostluq etmişdik. Hələ nişanlı olan Növbar ilə bir otaqda qalırdıq, Əli bizi heç korluq çəkməyə qoymazdı. Çətin vaxtlar idı; maqazalarda qab-qacaq tapılmırıldı, biz isə çaynikimizi yandırmışdıq. Yenə köməyimizə Əli çatırdı. Söz qoymuşduq: bir teatr tamaşasını buraxmayaq. Aludə idik teatra... Əli bizdən çox... Bizi teatra aparmaq, götirmək onun işi idı. Ondan öyrəniləsi o qədər gözəl keyfiyyətlər vardı ki... Ondakı fədakarlıq, xeyirxahlıq, səxavət... hər adamda olmazdı. Növbar kor bağırsağından əməliyyat olmuşdu. Yənində qalmaq lazımdı idı xəstəxanada. Təbii ki, "mən qalacam" dedim. Amma məlum oldu ki, həkimə özünün qalacağını demişdi. Biz tələbə yoldaşları



cavabında heç nə deyə bilmədik. Cünki Növbar əməliyyat olunandan Əlinin halı ürək ağrıldı. O qədər sevgi-məhəbbətləri vardı ki, çox gənc ikən həyatdan köçəndə də birlikdə bir anda getdilər. Allah onlara bol-bol rəhmətini versin.

Deyəsən, düz olmadı axı? Vaqifdən çox Əlidən yazdım... Amma bilirəm ki, qəlbində yanıqlı böyük qardaş həsrətini daşıyan Vaqifə bu xatırlamalar bir təsəlli sakitliyi gətirir. Öz yubiley fərəhində isə əziz qardaş xatırəsinə dalmaq da ona bir ayrıca təskinlik verir.

Hazırda dostum, qardaşım, hamımızın sevimli gözəl insan, ustad müəllim Vaqif İsrafilov öz müdrik yaşına qədəm qoyur. Ömrün bu kəsimində ağıllın, fəhmin, kamalın, hikmətin şahlıq etdiyi səhifələri açılır. Arzu edirəm ki, o bu ömrün qışını da, soyuğunu da, istisini, cırcırama hərarətini də xoş bahar dadında yaşasın. Yazsın, yaratsın. Sevə-sevə, sevinə-sevinə...

*Minaxanım Təkəli - Nuriyeva
Professor*